

Biz 10 milyonluq ölkəyik



BİNƏQƏDİ

Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində reallaşdırılan uğurlu siyasətin nəticəsidir ki, son illər ərzində əhalinin sayı sürətlə artır. Hazırda respublikamızda müsbət demografik şəraitin mövcudluğu bunun bariz ifadəsidir.

Azərbaycan bir çox sahələrdə olduğu kimi, əhalinin sayının dinamik şəkildə artması baxımından da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox dövlətlərində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Respublikamızda isə əhalinin sayı yüksək tempə artır.

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Binəqədi rayonunda da böyük sevinc hissi ilə qarşılanıb. Bu münasibətlə rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində gənclərin qatıldığı fləşmob maraqla qarşılanıb.

Bundan başqa Xocasən qəsəbəsindeki Motodrom adlanan yaşayış massivində "Biz 10 milyonluq ölkəyik" adlı ağacəkmə aksiyası və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti

keçirilib. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

SURAXANI

Azərbaycan Respublikasının həyatında baş verən əlamətdar hadisə – əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Mərasimdən əvvəl Neftçilər parkında 300 ağac əkilib. Aksiyada 240 nəfər iştirak edib. Daha sonra Suraxanıdakı Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda ucalan ulu öndərin abidəsi önündə rayon gənclərinin iştirakı ilə "On milyon" adlı fləşmob keçirilib.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunan konsertdə isə tanınmış incəsənət ustaları maraqlı proqramla çıxış ediblər.

Konsertin aparıcıları tərəfindən aprel ayının xalqımız üçün zəfər ayı olduğu vurğulanıb. Bildirilib ki, bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur "dördgünlük müharibə"nin – Aprel zəfərinin üçüncü ildönümünü qeyd edir. Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Güclənən, qüdrətlənən, əhalisinin sayı durmadan artan Azərbaycan mənfur düşmənimiz üçün daim qorxu mənbəyidir. Ölkəmizdə hakimiyyət və xalq arasında monolit birlik var. Xalq Prezidentini sevir. Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. İnsanlar belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyurlar. Bayram tədbiri atəşfəşanlıqla başa çatıb.

"Xalq qəzeti"

